


Yeniləşən Azərbaycana yeni məktəb



Bu gün elm və təhsil təkcə inkişaf etmiş ölkələrin deyil, ümumilikdə dönyanın əsas prioritetlərinin tərkib hissələrindən biridir. Hazırda metodologiyalar və texnologiyalar kökündən dəyişməkdə, elm öz inkişafında böyük dəyişikliklərə məruz qalmaqdadır. Dövrün, zamanın tələbinə uyğun təkmilleşmə digər sahələr kimi, təhsildə də özünü qarşıq şəkildə göstərir.

Təhsilin inkişafında məktəblərin rolü inkaredilməzdir. Ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin artırılması üçün zəruri olan bütün imkanların yaradıldığı, ən əsası müasir dövrün İKT əsri olduğunu nəzərə alaraq, şagirdlərin kompyuterlərə təminatının yüksək səviyyədə həyata keçirildiyi gözönündədir. Məlumdur ki, Heydər Əliyev Fondu təhsil sahəsində "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək" layihələrini həyata keçirir. Bu layihələrin məqsədi ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, dövlətin təhsil siyasetinin həyata keçirilməsinə dəstək göstərməkdir. "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivesində 2 mindən artıq məktəb tikilib və ya əsaslı təmir olunaraq istifadəyə verilib. Bu günün əsas çağırışı budur: "Hər şagirdə

bir kompyuter." Artıq şagirdlər məktəblərdə yeni texnologianın yeniliklərini dərinənd mənimşəyir, illər keçdikcə ixtisas seçimlərində bu və ya digər məqamlara üstünlük verərək öz gələcəklərini dövrün tələbləri seviyyəsində qurmağa çalışırlar.

Dövlətimizin başçısı İlham Əliyevin 16 noyabr 2018-ci il tarixli "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin rəqabətliyinin artırılması üzrə Dövlət Proqramı"nın, həmçinin 23 noyabr 2018-ci il tarixli "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya"nın təsdiqlənməsi haqqında Sərəncamları uğurlu iqtisadi tərəqqinin kadr hazırlığının beynəlxalq standartlar səviyyəsinə uyğunlaşdırılmasından asılı olduğunu bir daha təsdiqləyir. Ali təhsil sisteminin rəqabətliyinin artırılması öz növbəsində beynəlxalq əlaqələrin inkişafını, dünya təhsil sisteminiñ integrasiyanın sürətləndirilməsini bir tələb kimi ortaya qoyur.

Ölkə Prezidenti İlham Əliyevin "Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı elave tədbirlər barədə", "Doktorantura, ali təhsil, orta ixtisas və peşə təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Aka-

demiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlerin verilməsi haqqında" sərəncamları, "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilmesi haqqında" Fərmanı da təhsilin inkişafına yönələn addimların davamlılığının göstəricisidir. Bu sənədlər ümumilikdə 110 min tələbəni əhatə edir.

Məqsəd budur ki, təhsilə ayrılan xərclərdən səmərəli istifadə olunsun, gənc nəslin dünyada gedən proseslərə uyğun, eyni zamanda, milli dəyarlərə əsaslanaraq inkişafı təmin edilsin. Dövlətimizin gənclərin malik olduğu imkanlardan maksimum istifadə istiqamətində atıldığı addimların davamlılığı qəbul olunan və uğurla icra edilən Dövlət proqramlarından da aydın görünür.

İntellektual gəncliyin innovativ potensialının üzə çıxarılması, onların təhsil və məşğulluq məsələlərinə diqqətin artırılması, ölkəmizdə və xaricdə yaşayan gənc alımların fəaliyyətinin əlaqələndirilməsi istiqamətində işin gücləndirilməsi əsas hədəf kimi irəli sürüldü. Bütün bu addimlar ümumilikdə yenilikçi, müasir düşüncəyə malik olan gənclərin yeni texnologiyaların öyrənilməsinə və tətbiqinə marağının artırılması, ən əsası kadr hazırlığını iqtisadi in-

kişafın səviyyəsi ilə uyğunlaşdırmağa xidmət edir. Həmçinin məktəblərin kompyuterləşdirilməsi, gənclərin virtual dünyaya çıxışının təmin edilməsi, onların informasiya texnologiyaları ilə işləmək verdilərinə yiələnmələri üçün atılan məqsədyönlü addimlar da bu tərkibdəndir.

Prezident kimi fəaliyyətə başladığı gündə "Neft kapitalını insan kapitalına çevirək" tezisini irəli sürən və bu istiqamətdə mühüm addimlar atan dövlətimizin başçısı İlham Əliyev hər zaman bildirir ki, hər bir ölkənin inkişafında təhsil, bilik, yeni texnologiyalar əsas yer tutur. Informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəciliyində şəffaflığın, demokratianın inkişafının əsas göstəricilərindəndir. Mehə bütün bu tələblərin uğurla reallaşdırıldığı Azərbaycanda artıq yüksək səviyyəli elmi potensiala malik və informasiya-kommunikasiya texnologiyalarının tətbiq olunduğu innovasiyalar ölkəsi kimi tanınır.

Son illərdə İKT sektorunda əldə olunan uğurlar Azərbaycanın bu gün dünyada təkcə neft-qaz ehtiyatlarına malik ölkə deyil, həmçinin yüksək səviyyəli elmi potensiala malik və informasiya-kommunikasiya texnologiyalarının tətbiq olunduğu innovasiyalar ölkəsi kimi tanınmasına ciddi əsaslar yaradır.

**Yaqt Ağaşahqızı,
"İki sahil"**